



**ŞƏRƏFLİ**

**MÜƏLLİM**

**ÖMRÜ**

Firangiz müəllimlə ilk tanışlığım 2006-ci il fevralın 26-da olub. O zamandan 11 il keçməsinə baxmayaraq, hələ də o günü en gözəl duyğularla xatırlayıram. Həyatda elə təsadüflər baş verir ki, çox vacib insanlarla tanışlığa səbəb olur və yaddaşlara silinməz tarix kimi həkk olunur.

Həmin gün Xəzər Universitetində müəllim vəzifəsində çalışmaq üçün müraciət etmişdim. O zaman Firangiz müəllim İngilis dili və ədəbiyyatı departamentinin müdürü vezifəsində çalışırdı. Sonadən baxdıqdan sonra "interview" (müsahibə) üçün davət olundum. Firangiz müəllim mənimlə ümumi səhbetdən sonra "demo lesson" (sınaq dərsi) keçməyim üçün vaxt təyin etdi.

Həyacanlı idim. "Demo lesson" günü bir çox eməkdaşlar qarşısında Xəzər Universitetində müəllim işləmek şərəfini qazanmaq üçün dərs nümayiş etdirməli idim. Həyacanına dəstək olmaq üçün həttə aile üzvlərim də mənimlə berabər Xəzər Universitetinə gəldi. "Demo lesson" başladı. Firangiz müəllimlə bağlı bu gün da xatırladıqları belə bir məqam var. "Demo lesson" davam edərkən eməkdaşlardan biri Firangiz müəllimi dəhlizə çağırır və onunla bir məsələni müzakirə etmək istədiyini bildirir. Firangiz müəllim cavabında "həzirdə vaxtim yoxdur və içəridə smağə gelmiş müəllim maraqlı dərs keçir, ona qulaq asmalıyam" - deyir. Bəli, Firangiz müəllimi məsuliyyətli, işinə məhabbet və ciddiyətlə yaşısan və en əsası Xəzər Universitetinə can yandıran insan kimi tamidən məşqamlardan birini qeyd etdim.

Lakin bu, sadəcə biridir...

Xəzər Universitetində 2006-ci il mart ayının 6-da rəsmi olaraq işə başladım. Mühəndislik fakültyasında "çətin" adlanan bir qrupu Firangiz müəllim dərs demək üçün mənə tapşırı və söylədi: "Öğər bu qrupun öhdəsindən gəlsem, Xəzər Universitetində çalışmaga davam edəcəksən". Və o għid, qeyd etdiyim kimi, artıq 11 il ötür. Bu illər arzında təcrübəli müəllim olaraq yetişməyimdə Firangiz müəllimin interaktiv dəslərində iştirakının rolu damılmazdır, həm də onunla daha yaxından tanış oldum...

Firangiz xanım müəllim və tərcüməçi peşəsinə tesadüfən seçməmiş, hələ orta məktəb illerindən ingilis dilinə dərin maraqlı göstərmmişdir. O günləri belə xatırlayır Firangiz xanım: "8-ci sinifdə təhsil alırdım. Sevimli pedaqoq-alım, professor Fikrət Seyidov bizim 199 nömrəli məktəbdə dərs deyirdi. İngilis dilini bilməyim onun diqqətindən yaxınlaşmışdım. İnstitutda ədəbi-bədii gecə keçiriləndə məni də davət etdi. Hamının ehtiram göstərdiyi, vaxtlar dekan vəzifəsində çalışan aziz müəllimimiz İsmixan Rəhimov çıxışını bayındıyını bildirdi, "yolunu gözləyirik, qızım" - dedi. İki ildən sonra sənədlərimi Azərbaycan Xarici Diller İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) ingilis dili fakültəsinə təqdim etdim. İmtahanlardan yüksək qiymət alıb, tələbə adına layiq görüldüm."

Firangiz xanım 1970-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirir və təyinat komissiyasının qərarı ilə burada müəllimliyə başlayır. Adətən, bu

gözlenilməz şən hər kəsə nəsib olmur.

Müəllimləri Firəngizin tezliklə alimlik elmi dərəcəsi alacağına inanırdılar. Artıq o, "Şekspir Azərbaycan poeziyasında" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmək ərefəsində idi. Həyat isə Firəngiz xanımın yaradıcı, elmi axtarışlarının üstündən xətt çəkdi. Həyat yoldaşı avtomobil qəzasına düşdü, hər an ölümle üz-üzə dayandı. Ailənin bütün qayğısını o çəkməli oldu. Firəngiz xanımın yaddaşından: "Elmə nə qədər dərindən bağlanısam da, da-lınca gedə bilməzdəm, çünki uşaqlarına, ailəmə mə-həbbətim bundan qat-qat üstün id. Müəllimliyə gəldikdə isə, Allah bunu mənə çox görmedi. Çəkdiyi-miz zəhmet hədər getmədi, gec de olsa, həyat yolda-şım sağaldı. Bundan sonra el-qolum açıldı, işə həve-sim artdı. Həyatda yaxşı insanlar çoxdur. Döne-döna minnətdarlığımı bildirirəm ki, onlar dar, çətin günlərimizdə ailəmizə mənəvi köməklik göstərdilər."

Firəngiz xanım 1990-ci ildə ABŞ-in "İnsan hüquqları araşdırmaçı idarəesi"ndə tərcüməçi işləyir. Bir il sonra isə o, Xəzər Universitetinin ingilis dili kafedrasında baş müəllim vəzifəsində işləmek üçün də-vet alır. Etiraz etmir. Elə ilk günlərdən dərin biliyi, yüksək qabiliyyəti və təşkilatlıq bacarığı sayesin-də kollektivdə böyük nüfuz qazanır. Elmi, mədəni-kültəvi tədbirlərdə iştirak edərək, fərqlənməyə başlayır. Xüsusilə, ABŞ və Böyük Britaniya səfirlikleri ilə görüşlərdə ingilis dilinin incəliklərini dərindən bildiyini nümayiş etdirir.

1994-cü ilin baharında ilk təcrübə mübadilə-sine davət alan Firəngiz xanım ABŞ-in Kaliforniya ştatının Los-Anceles şəhərindəki universitetin həm "tələbəsi", həm də "müəllimi" olur. Bu azərbaycanlı xanımın ingilis dilində səlis damşası, onun leksi-kasını, grammatikasını, fonetikasını mükəmmal bil-məsi əchəbi elm adamlarını heyran edir. Elə həmin ilin payızında Kolorado ştatının Bolder Universite-tində ikinci dəfə təcrübə mübadiləsi keçir. Özünün və həmkarlarının dediyi kimi, en dəyərli işi Vaşinq-tonda olanda görüb. Xəzər Universitetinin "Qadın araşdırmaçı idarəəsi" mərkəzinin gəndərişlə ABŞ-in pay-taxtında fəaliyyət göstərən "Qlobal bacılıq" institutunda bir ay çalışıan Firəngiz xanım "Hüquqlarımızın tələbi" adlı kitabı Azərbaycan dilinə tərcümə edir. Hazırda bu kitabdan respublikamızda fəaliyyət göstərən bir sıra qadın təşkilatları faydalanan,

1996-cı ilin aprel ayında Avstriyanın Zalsburq şəhərində təcrübə mübadiləsi keçən Firəngiz xanım burada da elmi-praktiki çıxışlarına görə rəğbetlə qar-şılır. 2001-ci ilin yanvar-fevral aylarında Böyük Britaniyanın Notingem şəhərində təcrübə mübadile-sində olarkən Firəngiz xanım "Təhsildə keyfiyyət" seminarında iştirak edib.

Böyük Britaniyanın Azerbaycandakı səfirliliyi ilə six əlaqə saxlayan Firəngiz xanımın səfirliliyin Ali Diplomatik Xidmət Şöbəsində işləməyə galən diplo-matlardan Azərbaycan və rus dillerindən imtahan gö-türmək kimi məsuliyyətli bir iş tapşırılıb. Hazırda 14 xarici diplomat bu sınadandan uğurla çıxb. Firəngiz xanım ingilis dilli xaricilər təqən ilk "Azərbaycan dili" dərsliyinin müəlliflərindən biridir.

Firəngiz xanım bədii tərcümə ilə de məşğul olur. Özü də bədii nümunələri doğma dilimizdən in-gilis dilinə çevirir. O, səbəbini belə izah edir: "Çox-ları tərcümə işinə başlayan kimi Şekspiri, Bayronu dilimizə çevirir. Onsuz da bu dahişərin əsərləri dəfə-lərə tərcümə edilib. Özgələri tanıtlığımız kimi özü-müzükülləri də tanıtmaq hər birimizin vətəndaşlıq borcudur. Bu məqsədə Əli Kərimin, Hüseyn Arifin, Bəxtiyar Vahabzadənin, Nəriman Həsənzadənin, Za-limxan Yaqubun şeirlərini Şekspirin dilinə çevirmi-şəm. Tərcüməçi həmkarlarının fikrincə, heç də pis alınumayıb. Hörmətli başçımız, professor Hamlet İsa-xanının Türkiyədə çap olılmış "Təzadalar" kitabı-na rəy yazmışam, "Yaşamağa nə var ki", "Təzadalar yadındam" və bir çox seçilmiş şeirlərini ingilis dilinə tərcümə etmişəm."

Firəngiz xanım ötənləri yada salır, inamlı bildirik, haqqı var özünü xoşbəxt sansın. Səbəbini so-ruşanda belə cavab verdi: "Xoşbəxt ailə sahibiyəm, sevimli Xəzərim və orada çalışan dəyərli dostlarım, həmkarlarım var. Xəzər Universitetini qurtaran təle-bəlorum arasında yüksək vəzifə sahibləri və elmi yaradıcı axtarışları ilə ad-san qazanan alimlər var."

Tədbirlərdə və universitet şəhərliklərdə Firəngiz xanımın yanında əyləşmək ayrı bir zövqdür. Zarafatları ilə ruhumuzu oxşayan Firəngiz xanım "İngilis dili və ədəbiyyatı departamentinin enerji mənbəyidir" desək, yamilmarıq.

Firəngiz xanıma uğurlar arzu edirəm. Həmişə belə şən, gözəl qalmasını diləyirəm. Ad gününüz mü-barək olsun, aziz Firəngiz xanım!

**Milana Abbasova,  
İngilis dili və ədəbiyyatı departamentinin  
alt programlar üzrə koordinatoru**